

OC200(UN)

TP-Link Omada OC200 Cloud Controller – EAP seriyalı access pointlər, Omada switchlər və routerlər üçün mərkəzləşdirilmiş idarəetmə həllidir. İstifadəçilərə cloud üzərindən şəbəkəni izləmək, konfigurasiya etmək və optimallaşdırmaq imkanı verir. Kompakt dizayn və yüksək təhlükəsizlik təmin edir.



Specifications

Model	OC200(UN)
Brand	Tp-Link
Tip	Cloud Controller
Port sür?ti	100 mb/s

KEY FEATURES

HARDWARE FEATURES

Interface	<ul style="list-style-type: none"> • 2× 10/100 Mbps Ethernet Port • 1× USB 2.0 Port • 1× Micro USB Port
Power Supply	802.3af/at PoE or Micro USB DC 5V/Minimum 1A
Dimensions	3.9×3.9×1.0 in (100×98×25 mm)
MANAGEMENT	
Omada App	Yes
Centralized Management	<ul style="list-style-type: none"> • Up to 100 Omada access points, 20 JetStream switches, and 10 Omada routers • Up to 1,000 Clients
Cloud Access	Yes
L3 Management	Yes
Multi-site Management	Yes
Management Features	<ul style="list-style-type: none"> • Automatic Device Discovery • Batch Configuration • Batch Firmware Upgrading • Intelligent Network Monitoring • Abnormal Event Warnings • Unified Configuration • Reboot Schedule • Captive Portal Configuration
OTHERS	
Certification	CE, FCC, RoHS
Package Contents	<ul style="list-style-type: none"> • Omada Hardware Controller OC200 • Quick Installation Guide • Ethernet Cable
System Requirements	Microsoft® Windows®10, 8, 7, Vista™, XP or MAC® OS, NetWare®, UNIX® or Linux
Environment	<ul style="list-style-type: none"> • Operating Temperature: 0–40 °C (32–104 °F) • Storage Temperature: -40–70 °C (-40–158 °F) • Operating Humidity: 10–90% RH non-condensing • Storage Humidity: 5–90% RH non-condensing